

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏS GƏR

№ 09 (550)

01 may
2019-cu il

Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

İlham Əliyevə global miqyasda növbəti böyük etimad

"Azərbaycan" qəzetinin müxbiri İxtiyar Hüseynlinin dövlət başçısının son Çin səfərlə bağlı analitik məqaləsini qısa ixtisarla sizlərə təqdim edirik.

Dünyanın ən güclü fəvqəldövlətlərindən olan Çinin lideri Azərbaycan Prezidentini dostu adlandırdı, onun dəstəyini yüksək qiymətləndirdi və daha uğurlu gələcəyə birgə imza ataclarını bəyan etdi

Prezident İlham Əliyevin Çinə səfəri işgüzar xarakter daşısa da, keçirilən yüksək səviyyəli görüşlər, ölkəmiz və liderimizlə bağlı səslənən fikirlər səfərin elə rəsmi dövlət statusunda baş tutduğuna dəlalət edir.

Ən mühüm nüans isə odur ki, dövlət başçımız "Bir kəmə, bir yol" layihəsinin əsas dəstəkçilərindən biri olmaqla kifayətlənmədiyini, bu təşəbbüsün həyata keçirilməsində də əsas siyasi-iqtisadi istinadlardan olacağını bildirdi və bu rəy beynəlxalq səviyyədə olduqca mühüm müdafiə kimi dəyərləndirildi.

Fəvqəlgüc Azərbaycanı əsas tərəfdaş kimi seçib

İlham Əliyev diplomatiyasında Çinlə münasibətlərə xüsusi önəm verir. Özü də əməkdaşlıq yalnız iqtisadi-ticarət sahə ilə məhdudlaşmır. Siyasəti ehtiva

edən olduqca genişprofilli istiqamətlər üzrə fəal əməkdaşlıq, regional təşkilatlardan beynəlxalq qurumlardakı hər yerdə uzlaşdırılmış vahid mövqə sərgiləmək rəsmi Bakı ilə Pekinin əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Bir mühüm məqam da Çinin daim Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi, Dağlıq Qarabağ probleminin yalnız sərhədlərin dəyişməzliyi prinsipi ilə həllini mümkün saymasıdır.

Çekinmədən hər iki ölkəni səmimi dost, etibarlı partnyor hesab etmək olar. Münasibətlərin bu axarı Azərbaycan üçün çox vacibdir. Nəzərə alaq ki, dünyanın ikinci iqtisadi-siyasi gücü əzmlə "birinci"yə çevrilmək iddiasını ortaya qoyub və bu prosesdə ardıcıl uğurlar qazanır. Çin "nüfuz dairəsi"ni artıq sərhəddən qonşularından bütün Asiya və Afrikani əhatə edən coğrafi arealadək genişləndirib. Həmçinin yeni iqtisadi-ticarət münasibətlər sistemi sayəsində Avropa və Amerika qitələrində əsas inhisarçılarıdan birinə çevrilib.

İndi Çinin qarşısında duruş gətirmək olduqca çətindir, ABŞ-dan Avropa ölkələrinə, Rusiyadan Yaponiyayadək bütün

paytaxtlarda anlayırlar ki, dünyanın yeni nizamının əsaslı korrektorlarını mehç Pekin edir.



Belə bir siyasi, iqtisadi güclə dost olmaq Azərbaycan üçün də, şübhəsiz, böyük uduşdur.

Dünyanın yeni iqtisadi fətehindən "İlham Əliyev mesajı"

Si Cinqini Çin Xalq Respublikasının əvvəlki sədrindən fərqləndirən çox xüsusiyyətlər var. Əvvəla, onun "Çin spesifikasi sosyalizm" nəzəriyyəsi ölkəni dünyanın yeni iqtisadi fətehinə çevirib.

Həmçinin ötən il "Forbes" tərəfindən planetin ən nüfuzlu şəxsi seçilməsi də ona beynəlxalq münasibətin ən dolğun ifadəsidir. Bir məsələni də xüsusi

vurulmayaq: Çin istiblišmenti öz liderinin xarizmasını, alternativsizliyini birmənəli qəbul edir, mehç onun hakimiyyətinin uzunömürlüliyünü dövlətin qüdrətinin zəmini kimi tanıyır və onilliklər boyu mövcud olan "rəhbərin iki müddətə seçilməsi" məhdudiyyətini götürərək Si Cinqinə etimadını göstərir.

Belə bir şəxsiyyətin dilindən Azərbaycan Prezidentinə səslənən fikirlər isə, elbətə, protokol iltifati kimi qəbul olunmamalıdır. Bu, İlham Əliyevə global miqyasda elan edilən növbəti mühüm dəstək, onun liderliyinə verilən önəmli qiymətdir.

Çin Xalq Respublikasının Sədri Si Cinqin Azərbaycan

Prezidentinin şəxsən ikitərəfli münasibətlərin inkişafına, "Bir kəmə, bir yol" təşəbbüsünün birlikdə reallaşdırılmasına verdiyi töhfələrə görə təşəkkür etdi, bu layihənin ilk dəstəkçilərindən olmasını yüksək qiymətləndirdi. Azərbaycanı Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biri sayaraq İlham Əliyevlə birlikdə ortaq səylərlə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcəklərini söylədi.

Bir kəmə, bir yoldan eyni hədəflərə, eyni məqsədlərə doğru...

Səfər çərçivəsində Prezidentin Çin şirkətlərinin rəhbərləri ilə görüşləri də iqtisadi münasibətlərin perspektivi baxımından vacibdir. Özü də bu şirkətlərin hamısı planetin ən tanınmış istehsalçıları, həm də innovasiyalar, yüksək texnologiyalar üzrə ixtisaslaşmış transmilli korporasiyalardır, dünya brendləridir.

Dünyada telekommunikasiyaya avadanlıqlarının ən böyük təchizatçılarından biri olan ZTE, radioelektronika sahəsində ixtisaslaşan CETC, informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərdən sayılan "Huawei", "China National Electric Engineering", "China Poly Group" və digərlərinin

rəhbərləri ilə aparılan danışıqların əsas məzmunu bu dünya nəhənglərinin Azərbaycanla işbirliyini genişləndirməyə sövq etmək idi.

İqtisadiyyat sahəsində mövcud olan əməkdaşlıq məhsuldar olsa da, əslində, mövcud olan potensial baxımından genişlənməsinə böyük ehtiyac var. Dövlətlər arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edir, son dövrlərdə Çindən idxal da 40 faiz artıb. Pekindən ticarət nümayəndəliyi, Urumçi, Luco və Şanxayda Ticarət evləri açan Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşdır. Ölkəmizdə 120-dək Çin kapitalı şirkət qeydiyyatda alınıb. Ötən dövr ərzində Azərbaycandan Çinə 1,7 milyard dollar, onlardan isə respublikamıza 800 milyon dollardan artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon dollar dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Bakı Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəşisçisi olub.

Amma İlham Əliyev və Si Cinqin bunları yetərli saymırlar. Haqlıdırlar da.

Çünkü Bakı ilə Pekini birləşdirən tək yollar, kəmərlər deyil, həm də eyni hədəflər, eyni məqsədlərdir...

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı təsdiq edilib

"Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2019-cu il.



Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur.

2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı 3 növdə hazırlanır:

2.1. etalon (bayrağın orijinalı) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;

2.2. dublikat (bayrağın surəti) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və

o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asilir) və ya yerləşdirilir;

2.3. kiçildilmiş ölçülü dublikat (nəqliyyat üçün) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.

3. Ölçülərindən asılı olmayaraq, bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır.

4. Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asilirsə) və ya yerləşdirilsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının TƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir.

2. Bayrağın hər iki üzünün ortasında Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi təsvir edilmişdir. Qumaşın üst kənarı boya mavi zolaqda qızıl rəngli hərflərlə "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı kənarı boya yaşıl zolaqda isə "SİLAHLI QÜVVƏLƏRİNİN ALI BAŞ KOMANDANI" sözləri yazılmışdır.

3. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmis çarpazlaşdırılmış qılıncların iti uçları arasında yerləşən Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlmişdir. Dəfnə budaqları və qılıncların dəstəkləri qızıl, tiyələri isə gümüşü rəngdədir.

4. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının dirayi girdə taxtadandır. Dırək tünd qəhvəyi boya ilə rənglənir, laktanır və yuxarı ucu aypara ilə səkkizqüşəli ulduz formalı nikəllənmiş metal başlıqla örtülür.

“FORMULA-1 AZƏRBAYCAN QRAN PRI” YARIŞLARI ZAMANI TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ HƏRBİ QULLUQÇULARIMIZ TƏRƏFİNDƏN YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN EDİLİB



Son illər ölkəmizin paytaxtı dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmanın müxtəlif növləri üzrə dünya və qitə miqyaslı çempionatların, geniş iştirakçı tərkibli beynəlxalq turnirlərin məhz paytaxt Bakı şəhərində keçirilməsi xüsusilə qürurvericidir.

Bu il aprelin 26-dan 28-dək paytaxtımız növbəti dəfə “Formula-1 Azərbaycan Qran Pri” yarışlarına evsahibliyi etdi.

Reytinqinə görə dünyada 3-cü marağ doğuran bu idman yarışları zamanı ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları ilə birlikdə Daxili İş-



məruzə edilib ki, yarış zamanı xidməti-döyüş tapşırıqlarının və müəyyən edilmiş vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün planlaşdırılmış hazırlıq tədbirlərinin vaxtli-vaxtında icrası təmin olunub. İlk növbədə, müvafiq plan-hesab hazırlanaraq şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb, polislə qoşunların birgə fəaliyyətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə baş idarəetmə mərkəzi yaradılıb. Yarışların təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmə-

aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların xüsusi geyim formalarına, hərtərəfli təminatına, xüsusi vasitə və avadanlıqlarla, rabitə vasitələri ilə təchizatına və nəqliyyat vasitələrinə baxış keçirilib.

Şəxsi heyətin hazırlığını qənaətbəxş qiymətləndirən general-leytenant Ş.Məmmədov “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə bağlı qarşıya qoyulan tapşırıqların icrasına məsuliyyətlə yanaşılmasının, nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcmdə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, xidmətin aparılması ilə əlaqədar konkret tapşırıqlarını verərək, şəxsi heyətə bu məsuliyyətli işdə uğurlar arzulayıb, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirib.

Yarış və qeyri-yarış obyektlərinin mühafizəsi istiqamətində qarşıya qoyulmuş tapşırıqlar hərbi qulluqçularımız tərəfindən uğurla yerinə yetirilib

Məlum olduğu kimi, aprel ayının 21-də Atletlər kəndində, aprelin 27-dən etibarən isə Bakı Kristal zalında ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması məqsədilə Daxili Qoşunların xidmətə cəlb olunan hərbi qulluqçularının polis əməkdaşları ilə birlikdə xidməti başlayıb. Hərbi qulluqçularımız tərəfindən yarış və qeyri-yarış obyektlərinin mühafizəsi istiqamətində qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib, aşkar olunmuş istənilən qanun pozuntusunun qarşısı qətiyyətlə alınıb.

Yarış zamanı marşrut üzrə perimetr boyu ərazilərin mühafizəsi təmin edilib, mühəndis-istehkam qrupları tərəfindən tamaşaçılar üçün quraşdırılmış tribunalar və digər obyektlər öncədən yoxlanaraq müvafiq qaydada aidiyyəti üzrə mühafizəyə verilib.

Nəzarət-buraxılış məntəqələrində buraxılış rejimi təmin olunub, hərəkət icazəsi olan mülki avtomobillərin yoxlanılması zamanı xidməti itlərdən də geniş istifadə edilib. Qeyd olunan istiqamətlər üzrə qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilərək, xidmətin aparılmasında hər hansı bir nöqsana yol verilməyib.

Həmçinin, xidmətə cəlb olunan hərbi qulluqçularla əvvəlcədən aparılmış təlimatlandırma, o cümlədən, onların mənəvi-psixoloji və fərdi keyfiyyətlərinə xüsusi diqqət yetirilməsi nəticəsində vətəndaşlarla, xüsusən sənəbi qonaqlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi əməl olunub.

Yarış zamanı xidmətin keyfiyyəti təşkil üçün bütün profilaktik tədbirlər görülüb, eləcə də şəxsi



heyətin daşınması, onların qidalanması, hərbi qulluqçulara tibbi xidmətin göstərilməsi, asudə vaxtının səmərəli təşkili xüsusi diqqət mərkəzində saxlanılıb.

Qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqları yerinə yetirilərkən hərbi qulluqçularımızın ayıq-sayıqlığı nəticəsində bir sıra qanun pozuntularının da qarşısı alınıb.

Metbuat xidməti



lər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də qarşıya qoyulmuş tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla üzəri düşən vəzifələrin öhdəsindən layiqincə gəldi.

“Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb

Yarışlar keçirilməzdən əvvəl aprel ayının 18-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” sayılı hərbi hissəsində Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərliyi ilə keçirilən tədbirdə “Formula-1 Azərbaycan Qran Pri” yarışları zamanı ictimai qaydanın qorunmasına və ictimai təhlükəsiz-



liyin təmin olunmasına cəlb ediləcək hərbi qulluqçuların xidmətə hazırlığı, təminat-təchizat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti yoxlanılıb.

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanına

tin təşkili baxımından təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmətəparma yerləri ilə əyani tanış edilib. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilərək, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub.

Bununla yanaşı, qeyd olunub ki, hazırlıq mərhələsində həvə edilən obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması mövzuları üzrə xüsusi məşğələlər

keçirilib, xidmətə cəlb olunacaq qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib.

Tədbirə hazırlıqların yoxlanılması məqsədilə xüsusi təyinatlı bölmələrin, perimetr boyu xidmətin

“DİNİ FANATİZM, DİNİ RADİKALİZM, DİNİ EKSTREMİZMİN FƏSADLARI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Daxili Qoşunların şəxsi heyətinin dini maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair tədbirlər planına əsasən, aprelin 24-də Daxili Qoşunların 25031 sayılı hərbi hissəsində “Dini fanatizm, dini radikalizm, dini ekstremizmin fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkilatçıları, müavini Ruslan Əsgərov və dinşünaslıq ekspertizası şöbəsinin müdiri müavini Mahir Qəniyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri polkovnik Əhliman İlimzov mövzunun əhəmiyyətini vurğulayaraq, gəncləri radikal dini cərəyanların qurbanına çevrilməkdən qorumağın, onları vətənpərvər ruhda tərbiyə etməyin zəruriliyindən danışıb. O bildirib ki, şəxsi heyətin vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksək səviyyədədir.

Daha sonra çıxış edən dini maarifləndirmə işinin təşkilatçılarından müavini R.Əsgərov bildirib ki, müasir dünyada dini radikalizm, onun fəsadları olan ekstremizm və terrorizm nəticəsində milyonlarla insan ya öldürülüb, ya da öz doğma vətənindən didərgin düşüb. O, təəssüflə qeyd edib ki, son zamanlar dünyada dini zəmində

baş verən terrorun əksəriyyəti islam dini pərdəsi altında gizlənən, lakin islamla heç bir əlaqəsi olmayan terrorçu dəstələr tərəfindən həyata keçirilib.

Dünyada baş verən bu cür neqativ hadisələrin fonunda tolerantlıq və multikulturalizm mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkən R.Əsgərov söyləyib ki, bu baxımdan ölkəmiz dünyada üçün bir nümunədir: “Azərbaycanda tarixən müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgə yaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzədə də davam edir. Ölkəmizdə dini etiqad azadlığı tam təmin edilir və bütün dinlərin, xalqların, etnik qruplarının nümayəndələri eyni hüquqlara



malikdirlər”.

R.Əsgərovun fikirlərinin davamı olaraq, Azərbaycanda belə bir mühitin mövcud olmasında cəmiyyətdə formalaşmış dini dözümlülük, tolerantlıq və multikultural dəyərlərlə yanaşı, düşünülmüş dövlət siyasətinin də çox böyük rol oynadığını diqqətə çatdıran dinşünaslıq ekspertizası şöbəsinin müdiri müavini M.Qəniyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycan öz müstəqilliyini

berpa etdikdən sonra dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir. Təbii ki, digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub və bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilib.

M.Qəniyev onu da vurğulayıb

ki, ölkəmizdə hökm sürən multikulturalizm və dinlərarası tolerantlıq mühitə qarşı əsas təhdidlərdən biri dini radikalizmdir. O, dini radikalizmin yaranma səbəblərindən biri kimi islam dini haqqında məlumatlılıq və düzgün təqdim olunmamasını göstərib.

Dini radikalizmə qarşı mübarizədə dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb M.Qəniyev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində dövlət siyasəti həyata keçirilib. Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlər Təbliği Fondunun, eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu siyasətin bariz nümunəsidir.

Sonda tədbir iştirakçılarının maraqlandıran suallar cavablandırılıb.

baş leytenant Xədicə Hacızadə

ALİ HƏRBİ MƏKTƏBİN YARADILMASININ 13-cü İLDÖNÜMÜ MÜNƏSİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB



Aprəl 17-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin yaradılmasının 13-cü ildönümü münasibətilə mərasim keçirilib.

Tədbir Milli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət Himni ifa olunub.

Sonra Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun şəxsi heyətə ünvanladığı təbrik məktubu çatdırılıb.

Təbrikdə bu gün güclü maddi - texniki bazaya malik olan Daxili Qoşunların kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət göstərildiyi, müasir dövrün tələblərinə cavab verən, yüksək ixtisaslı zabıt kadrlarının hazır-

lanmasını həyata keçirən Ali Hərbi Məktəbdə kursantların seçdikləri peşəyə dərinlən yiyələnməsi üçün bütün lazımı imkanların mövcud olduğu qeyd edilib.

Həmçinin, böyük itfah hissəsi ilə dövlət və dövlətçiliyimizə sadıq olan kursantlarımızın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, Azərbaycana sədəqətlə xidmət edəcəklərinə, vətənpərvərlik, şəxsi cəsarət, dönməzlik və saf mənəviyyət nümayiş etdirəcəklərinə əminlik ifadə olunub.

Sonra təbrik üçün Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov söz verilib.

Şəxsi heyətə növbəti ildönümü münasibətilə təbrik edən general-mayor İ.Məmmədov ölkəmizin müharibə şəraitində yaşadığı bir zamanda savadlı, peşəkar zabıtaların yetişdirilməsinə böyük ehtiyac duyulduğunu bildirib. Qeyd edib ki, 2011-ci il fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti, Si-

lahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2006-cı il aprelin 17-də yaradılmış Orta İxtisas Hərbi Məktəbinin bazasında formalaşan Ali Hərbi Məktəbin də ən ümdə vəzifəsi müasir tələblərə cavab verən, yüksək nəzəri və peşə hazırlıqlı gənc zabıt kadrların hazırlanmasıdır. Bu məqsədlə hər bir kursant Vətəne, xalqa məhəbbət, dövlətə və hərbi anda sədəqət ruhunda tərbiyə olunur, torpaqlarımızın işğal altında olduğunu və qisas gününü unutmur. Çünki bu günün kursantı gələcəkdə vətənin, dövlətin müdafiəçisidir.

Ali Hərbi Məktəbin rəisi son zamanlar Daxili Qoşunların bütün hərbi hissələrində olduğu kimi, Ali Hərbi Məktəbdə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini vurğulayıb. Daxili Qoşunların Komandanlığının şəxsi heyətə göstərdiyi bu xüsusi diqqət və qayğının kollektivin ümumi əməyinə verilən yüksək qiymət, gələcəkdə daha sərəməli fəaliyyət üçün stimül olduğunu söyləyib.

Çıxışının sonunda o, Daxili Qoşunlar Komandanını əmin edib ki, şəxsi heyət üzərinə düşən tapşırıqların icrasına bundan sonra da məsuliyyətlə yanaşaraq, öz sayıqlığını qoruyub saxlayacaq, hərbi xidmət borcunu vicdanla yerinə yetirəcək, hərbi qanunların və nizamnamələrin tələblərinə sözsüz riyət edəcək, Daxili Qoşunların şərəfini hər zaman uca tutacaq.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

baş leytenant Nigar Ağayeva

PEŞƏKAR ANESTEZOLOQ...

Cərrahi əməliyyatın uğurla sonlanmasında anestezioloqun rolu böyükdür

Daxili Qoşunların hərbi hissələrində şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında təcili, tibbi personalın əməyi böyükdür. Bu baxımdan 12576 sayılı hərbi hissə-hərbi qəsbət tıbbi heyətinin xidməti fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Hərbi qəsbətin öz peşəsini layiqincə yerinə yetirən, Hippokrat andına sadıq qalan hərbi qulluqçuları çoxdur. Onlardan biri də Anesteziologiya və reanimasiya şöbəsinin anestezioloq-reanimatoloq tıbb xidməti baş leytenantı Dərbər Məmmədovdur.

O, 1987-ci il oktyabr ayının 25-də Zəngilan rayonunda anadan olub. Orta təhsilini Bakıda 53 nömrəli orta məktəbdə alıb. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin "Müalicə profilaktika" fakültəsində ali təhsil alaraq həkim peşəsinə yiyələnilib. 2011-2014-cü illərdə Milli Onkologiya Mərkəzinin Anesteziologiya-reanimasiya şöbəsində rezidentura keçib. 2015-ci ildən Da-



xili Qoşunların sıralarında xidmət edir. Hərbi qəsbətin komandanlığı tərəfindən onun fəaliyyəti müsbət xarakterizə olunur. Öz peşəsini çox sevən və məsuliyyətini dərinlən dərk edən hərbi qulluqçumuz işgüzar keyfiyyətləri, özünə tələbkarlığı və ciddi nizam-intizamı ilə digərlərindən fərqlənir.

Öz üzərində daim çalışan hərbi qulluqçumuz tibbi bilik və bacarıqlarını artırmaq üçün səy-lərini əsirgəmir, müxtəlif tibbi kurslarda iştirak edir.

Məlum olduğu kimi, Daxili Qoşunların hərbi qəsbətali və Türkiyə Respublikasının Gülhanə xəstəxanası arasında razılaşdırılmış müvafiq planlara əsasən, mütəmadi olaraq hərbi qulluqçularımız adıçəkilən xəstəxanada kurslara cəlb olunurlar. Sönmə dəfə bu ilin yanvar ayının 6-dan martın 29-dək davam edən kursda tıbb xidməti baş leytenantı D.Məmmədova da iştirak edib. Qısamüddətli kurs keçən hərbi qulluqçumuz burada regional anesteziologiyanın xümandanlığı tərəfindən onun fəaliyyəti müsbət xarakterizə olunur. Öz peşəsini çox sevən və məsuliyyətini dərinlən dərk edən hərbi qulluqçumuz işgüzar keyfiyyətləri, özünə tələbkarlığı və ciddi nizam-intizamı ilə digərlərindən fərqlənir.

Öz üzərində daim çalışan hərbi qulluqçumuz tibbi bilik və bacarıqlarını artırmaq üçün səy-lərini əsirgəmir, müxtəlif tibbi kurslarda iştirak edir.

baş leytenant Xədicə Hacızadə

VETERANLARLA GÖRÜŞ ŞƏXSİ HEYƏTİ NÜMUNƏVİ XİDMƏTƏ RUHLANDIRIR

Daxili Qoşunların veteranları hərbi qulluqçularımızın hərbi-vətənpərvərlik tərbiyəsi işində fəal iştirak edirlər. Bu istiqamətdə veteranların fəaliyyəti çoxşaxəlidir. Hərbi hissələrdə şəxsi heyətə keçirilən davamlı görüşlərdə onların maraqlı çıxışları, həyat təcrübəsindən irəli gələn tövsiyələrini çatdırmaları, dəyərli öyüd-nəsihətləri hərbi qulluqçularımızın mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə layiqli töhfələr verir.

cənab İlham Əliyevin hərbi qulluqçularımızın sosial rifahının yüksəldilməsi yönündə qəbul etdiyi qərarların böyük ruh yüksəkliyi yaratdığına vurğulanı, Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun və Daxili İşlər Nazirinin müavini Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun şəxsi heyətə diqqət və qayğısını xüsusi qeyd etdi.

Veteranlar Şurası ilə hərbi hissənin əlaqələrinin inkişafı, birgə tədbirlərin təşkili, bölgədə yaşayan veteranlarla iş mövzusunda maraqlı fikir mü-

Ç.Daşdəmirov qəsbətinin inkişafında veteranların fədakar fəaliyyətinə toxundu, onların ön cəbhədə çətin döyüş sınaqlarından keçdiklərini, habelə respublikamızın paytaxtı və bölgələrində ictimai əsasların və təhlükəsizliyin qorunması yönündə üzərlərinə düşən tapşırıqları vicdanla yerinə yetirdiklərini bildirdi. Bu gün də veteranların qiymətli bilik və təcrübələri qəsbətin üçün gərəklidir, onların öyüd-nəsihətləri, tövsiyələri böyük tərbiyəvi əhəmiyyət daşıyır.

Şəhidlərimiz

EL-OBASININ BAŞINI UCA EDƏRƏK VƏTƏN NAMİNƏ FƏDAKARLIQ GÖSTƏRDİ...

Azərbaycan Respublikası Ermənistənin hərbi təcavüzünə məruz qaldığı ilk dövrdən Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ərazi bütövlüyümüzün müdafiəsində, vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində dayanıb. Ön cəbhənin bütün istiqamətlərində müharibənin ağır sınaqlarından keçmiş, atəşə elan olunaaraq döyüş əməliyyatlarının tam başa çatdığı məqamədə düşməne qarşı cəsarətlə vuruşunda hərbi qulluqçularımızın Vətən yolunda fədakarlığı qürur doğuran tarixi örnəkdir.

Son araşdırmalara görə, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının sayı 672 nəfərdir. Onların bir çoxunun döyüş yolu hələ tədqiq olunmayıb, adları qəsbətinin şəxsi heyətinə və ictimaiyyətimizə tanıdılmayıb. Həmçinin, bəzələrində qəsbətin istifadəsi üçün müvafiq informasiya bazasının yaradılması işləri yekunlaşmayıb. Bu işləri yerinə yetirərək başa çatdırmaq mənəvi borcumuz olmaqla yanaşı, eləcə də qan yaddaşımıza ehtiramımız deməkdir.

Daxili Qoşunların şəhid hərbi qulluqçularının siyahısında əsgər Baxışov Qeys Dövlətxan oğlunun da adı var. O, 1973-cü il aprelin 4-də Göyçay rayonunun Çərəcə kəndində dünyaya göz açıb. Dövlətxan Baxışov və Nazilə Baxışovanın qurduğu ailədə 4 oğul, 3 qız övladı anadan olub. Qeys ortancıl övlad olaraq, böyüyüb boya-başa çatdığı ailəsinə çox bağlı idi. Doğmaları onu istiqanlı, mərhəmətli, dürüst, zəhmətsevər və el-obasına hörmətlə yanaşan gənc kimi xatırlayırlar. Qeys Çərəcə kənd orta məktəbinde 8 il təhsil alıb. Sonra isə 106 nömrəli texniki peşə məktəbində traktorçu-məşinçi peşəsinə yiyələnilib. Hərbi xidmətə çağırılanaq qısa müddətdə əmək fəaliyyəti ilə məşğul olub, ailəyə maddi cəhətdən öz töhfəsini verməyə çalışıb.

Q.Baxışov 1992-ci il martın 1-də Göyçay Rayon Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi - Y.A.) tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. O, həmin vaxt Daxili Qoşunların tərkibində fəaliyyət göstərmiş 6500 sayılı hissədə (hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyindədir - Y.A.) hərbi xidmətə başlayıb. Qeyd etmək la-



ŞƏHİD QEYS BAXIŞOV

zımirdi ki, Qeys əyninə əsgər paltarını geyindiği dövrdə respublikamız artıq müstəqilliyinə qovuşmuşdu, Vətənimizdə müharibə gedirdi, ordumuzun, o cümlədən, Daxili Qoşunların formalaşması həyata keçirilirdi. Qeysin hərbi xidmət keçdiyi 6500 sayılı hərbi hissə cəzaçəkmə müəssisələrinin mühafizəsi, habelə, məhkəmələrin hökəmləri ilə azadlıqdan məhrum edilmiş şəxslərin daşınması funksiyalarını yerinə yetirirdi. O, burada hərbi andı qəbul edib.

Hərbi hissədə təqdim komandanlığının müavini vəzifəsində xidmət etmiş, hazırda ehtiyatda olan müharibə veteranı Ələkbər Hacıyev onu nizam-intizamı, bacarıqlı, komandirlərin əmr və tələblərini əzmlə yerinə yetirən, xidmətdə ayıq-sayıq, özünü doğruldan, yoldaşları ilə ünsiyyətdə sadəliyi ilə fərqlənən hərbi qulluqçu kimi xatırladı.

1992-ci ilin mart ayının 12-dən etibarən Daxili Qoşunlar Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı döyüşə başlamışdı. Önce qəsbətinin ayrı-ayrı hərbi hissələrinin şəxsi heyətinin daxil olduğu birləşmiş hərbi dəstə döyüş tapşırıqlarını yerinə yetirib. 1992-ci il ərzində döyüş bölgəsində dislokasiya yeri müəyyənləşdirilən hərbi hissələr formalaşdırılırdı.

Əsgər Q.Baxışov 1992-ci ilin iyul ayında 6500 sayılı hərbi hissədən ön cəbhənin Tərtər-Ağdərə istiqamətinə göndərilib. Burada düşmənlə təmas xəttində torpaqlarımızın müdafiəsində dayanıb. Ağdərə zonasında torpaqlarımızın düşmənlə tapdağından azad edilməsi uğrunda döyüşlərdə cəsarətlə

vuruşub, ölümlü-itimli anlarda hərbi anda sadıq qalıb.

Daxili Qoşunların Arxivindən verilən 21.02.2019-cu il tarixli müvafiq arayışda əsgər Q.Baxışovun 27.07.1992-ci ildə Ağdərədə şəhid olduğu qeyd olunub.

1992-ci il sentyabrın 11-də tərtib edilmiş IV-JQ 321759 nömrəli ölüm haqqında şahadətnamədə isə əsgər Q.Baxışovun 1992-ci il avqustun 3-də Tərtər rayonu ərazisində erməni işğalçıları ilə döyüşdə həlak olduğu göstərilir. Hər iki sənədə göstərilən vaxtlarda həmin istiqamətdə hücum və müdafiə xarakterli şiddətli döyüşlər baş verib.

Aparılmış müəyyən araşdırmalar nəticəsində məlum olub ki, əsgər Q.Baxışov Ağdərə rayonunun Məhərətaq (bəzi mənbələrdə Məhərətaq da yazılıb - Y.A.) kəndi ərazisində (indiki Tərtər rayonunun Kiçik Qarabəy kəndi, işğal altında - Y.A.) döyüş zamanı ağır yaralanaaraq şəhidlik zirvəsinə ucalıb, meyiti bir müddət düşmənin nəzarətinə keçən ərazidə qalıb, lakin sonradan döyüş meydanından çıxarılıb.

Şəhid hərbi qulluqçumuz Bakıda "Əbədi məşəl" in alovlandığı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 321 nömrəli, 19 noyabr 1992-ci il tarixli Fərmanı ilə əsgər Baxışov Qeys Dövlətxan oğlu respublikamızın suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şücaətə görə Fəxri Fərmanla təltif edilib (ölümündən sonra).

Əkbər Əlioğlunun müəllifi olduğu, 1995-ci ildə Bakıda işıq üzü görmüş "Ruhların səsi" kitabında əsgər Q.Baxışovun döyüş yolu barədə qısa məlumat verilib.

Çərəcə kəndindəki orta məktəp şəhid hərbi qulluqçumuzun adını daşıyır. Şəhidin valideynləri dünyasını dəyişib. O, bu həyatda şərəfli iz qoydu, ona tərbiyə vermiş valideynlərinin, müəllimlərinin, bütövlükdə el-obasının başını uca edərək, Vətənə naminə həyatı bahasına fədakarlıq göstərdi.

Allah rəhmət eləsin!

Yalçın Abbasov



Aprəl 20-də Daxili Qoşunların Veteranlar Şurasının sədri Çingiz Daşdəmirov, şura sədrinin müavini Telman Aslanov, şuranın üzvü Səfərxan Bayramov və şuranın katibi olaraq mən 25033 sayılı hərbi hissənin komandanlığı və şəxsi heyəti ilə görüşdük. Cənub bölgəsində ictimai təhlükəsizliyin keşiyində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən hərbi hissənin keşiyi şərəfli yol tədqiqəlayiqdir. Veteranlarımızın bir qismi vaxtilə bu hərbi hissənin tərkibində Vətənin müdafiəsi naminə döyüş yolu keçib, eləcə də ictimai təhlükəsizliyin təmin olunması üzrə xüsusi əməliyyatlarda iştirak edib. Hərbi hissənin formalaşması və inkişafında veteranların əməyi bu gün də unudulmur.

Hərbi hissədə öncə komandir polkovnik Rüstəm Dəmirovla söhbət etdik. O, özü də müharibə və Silahlı Qüvvələ veteranıdır. Zəngin xidmət təcrübəsinə malikdir. Veteran silahdaşlarına həmişə hörmətlə yanaşır. Söhbət zamanı döyüş xatirələrindən, qəsbətinin hərbi qulluqçularının mübariz xidmətindən, hərbi hissənin bugünkü həyatından danışdı.

Polkovnik R.Dəmirov Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

badiləsi aparıldı. Qeyd edim ki, hərbi hissənin yerləşdiyi rayonda yaşayan, ehtiyata buraxılmış sabiq hərbi qulluqçularımız Ağahüseyn Hüseynov və Səvinc Şükürova da keçirilən görüşlərdə iştirak etdilər.

Hərbi hissənin ərazisi ilə tanış olduq, şəxsi heyətin xidmət şəraiti ilə maraqlandıq. Burada səliqə-sahmanın, dafələri layiqincə yerinə yetirən hərbi hissənin keşiyi şərəfli yol tədqiqəlayiqdir. Veteranlarımızın bir qismi vaxtilə bu hərbi hissənin tərkibində Vətənin müdafiəsi naminə döyüş yolu keçib, eləcə də ictimai təhlükəsizliyin təmin olunması üzrə xüsusi əməliyyatlarda iştirak edib. Hərbi hissənin formalaşması və inkişafında veteranların əməyi bu gün də unudulmur.

Hərbi hissədə öncə komandir polkovnik Rüstəm Dəmirovla söhbət etdik. O, özü də müharibə və Silahlı Qüvvələ veteranıdır. Zəngin xidmət təcrübəsinə malikdir. Veteran silahdaşlarına həmişə hörmətlə yanaşır. Söhbət zamanı döyüş xatirələrindən, qəsbətinin hərbi qulluqçularının mübariz xidmətindən, hərbi hissənin bugünkü həyatından danışdı.

Polkovnik R.Dəmirov Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

Veteranlar Şurasının sədri Daxili Qoşunların şəxsi heyətinin dövlət başçısının diqqət və qayğısı ilə əhatə edildiyini, hərbi hissələrdə yaradılmış müasir standartlara cavab verən xidmət şəraitinin, hərtərəfli təchizatın bunun əyanı təsdiq olduğunu vurğuladı.

Tədbirdə çıxış edən T.Aslanov, S.Bayramov, S.Şükürova və mən qəsbətinin hərbi qulluqçularının şücaət nümunələri, ötən illərdə hansı çətinliklərdən keçdikləri, müsbət ənənələrin, döyüş ruhunun qorunub saxlanılmasının vacibliyi, hərbi xidmətdə nizam-intizamın, vətənpərvərlik əqidəsinin, hərbi kollektivliyinin rolu və əhəmiyyəti, ordu quruculuğunda əldə olunan uğurlar, ölkəmizin inamı inkişafı barədə fikirlərimizi çatdırdıq.

Çıxışlardan sonra hərbi hissənin nümunəvi xidməti ilə fərqlənən, habelə ad günü olan hərbi qulluqçularına qəsbətinin veteranı, şair Elxan Xəzərin və mənim müəllif olduğum kitablar təqdim olundu, xatirə şəkli çəkilirdi.

Polkovnik R.Dəmirov görüşə yekun vuraraq, veteranlara şəxsi heyət adından təşəkkürünü bildirdi.

Yalçın Abbasov

GƏNC ÇAĞIRIŞÇILARIN QƏBULU DAXİLİ QOŞUNLAR KOMANDANLIĞININ NƏZARƏTİ ALTINDA HƏYATA KEÇİRİLİB

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti, Si-lahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, aprel ayının 1-dən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında gənc çağırışçılardan müddətli həqiqi hərbi xidmətə qəbulu prosesi həyata keçirilib. Sərəncamdan irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə, Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının "Daxili Qoşunlara çağırışçıların seçilməsi, qəbulu, daşınması və sıraya daxil edilməsi ilə əlaqədar təşkilati tədbirlərin keçirilməsi haqqında" əmri ilə çağırışçıların tibbi müayinəsinin aparılması və mənavi-psixoloji durumunun qiymətləndirilməsi üçün seçim qrupu yaradılıb, Daxili Qoşunların Baş İdarəsinin Qərargahında təş-

Hərbi hissə komandirinin təbiyə işləri üzrə müavini polkovnik-leytenant Ramin Məmmədov bildirdi ki, gənc çağırışçıların xidmətə qəbulu, yerləşdirilməsi və hərbi anda gətiriləndek müvafiq qayda hazırlanması Daxili Qoşunlar Komandanlığının diqqət yetirdiyi

komandiri tərəfindən təsdiq olunub. Gənc əsgərlərin 45 günlük təlim dövründə bütün tədbirlər məhz həmin plana uyğun olaraq həyata keçirilir. "Təlim dövründə sıra, ictimai-siyasi, fiziki və atəş hazırlığı məşğələlərinə xüsusi diqqət yetirilir. Daxili Qoşunların təyi-



kilat və komplektləşdirmə şöbəsi rəisinin müavini polkovnik-leytenant Yusif Məmmədov seçim qrupunun rəhbəri təyin edilib.

Bu sahədə görülən işlərin, verilən tapşırıqların icrası ilə tanış olmaq, vəziyyəti yerində öyrənmək məqsədilə qoşunların 25031 sayılı hərbi hissəsində oldum.

ən vacib məsələlərdəndir və onların hərbi xidmətə təcridən uyğunlaşdırılmaları, hərbi nizamnamələrin müddəaları ilə tanış olmaları, eləcə də mənavi-psixoloji durumun yüksək səviyyədə saxlanılması təsdiq edilmiş tədbirlər planına əsasən icra edilib. Qeyd etdi ki, ilk olaraq, mənavi-psixoloji hazırlıq planları hazırlanıb və hərbi hissə

nati və vəzifələri, istifadədə olan silahların taktiki-texniki xüsusiyyətləri, nişanalma və təhlükəsizlik qaydaları, hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri özündə əks etdirən müvafiq nizamnamələrin müddəaları ilə bərabər, qanunvericilik aktlarının aidiyyəti müddəaları da gənc əsgərlərə öyrədilir. Sonuncu həftədə isə praktiki atışlar yerinə yetirilir və hər bir əsgər fərdi qaydada qiymətləndirilir".

Sonra gənc çağırışçıların qəbul məntəqəsində seçim qrupunun fəaliyyəti ilə tanış oldum. Qəbul məntəqəsinə daxil olan gənc çağırışçılar hərbi həkim komissiyasından keçməzdən əvvəl seçim qrupunun üzvü - Daxili Qoşunların Baş İdarəsinə mənavi-psixoloji hazırlıq şöbəsinin zabiti mayor Xosrov İbrahimov tərəfindən onlarla söhbətlər aparıldığına şahid oldum. Mayor X.İbrahimov söylədi ki, söhbət zamanı çağırışçıların de-

moqrafik məlumatları, məşğuliyyətləri, ailə vəziyyətləri, dünyagörüşü, Vətəne bağlılığı, orduya münasibəti, sosial vəziyyəti, təhsili, bacarıq və işgüzar keyfiyyətləri, yaxın qohumlarının məhkumluğunun olub-olmaması ətraflı öyrənilib. Həmçinin, onlara hərbi xidmətin üstünlükləri izah edilib, dövlət və dövlətçiliyə sadiqlik, Vətəne məhəbbət kimi ən müqəddəs hissələrin, döyüş ruhunun aşılması, mənavi-psixoloji durumu yüksəldilməsi məqsədilə Daxili Qoşunların şəərəfli döyüş yolu, qəhrəmanlıqları haqqında məlumat verilib. Bütün məlumatlar toplandıqdan sonra isə hər bir çağırışçının mənavi-psixoloji durumu haqqında rəy hazırlanıb və hərbi hissəyə təqdim olunub.

Daha sonra çağırışçılar növbə ilə həkim-stomatoloq, həkim ekspert-psixonevroloq və ordinatoroftalmoloq tərəfindən müayinə olunub, onların profilaktik fluorografik müayinədən keçirilməsi də təmin olunub.

Çağırışçıların tibbi müayinədən keçirilməsi barədə məlumat verən qrupun üzvü - Daxili Qoşunların Baş İdarəsində Tibb xidməti rəisinin müavini tibb xidməti polkovnik-leytenantı Alışan Musayev vurğuladı ki, səhhətində hər hansı bir problem aşkar olunduqda çağırışçı təkrar müayinə edilir və praktiki sağlam hesab olunarsa, hərbi xidmətə qəbul olunur. O, tibbi personalın normal işi üçün hərbi hissədə bütün zəruri şəraitin yaradıldığını da sözlərinə əlavə edib.

Bununla yanaşı, çağırışçıların əşya əmlakları ilə təmin olunmaları da daim diqqətdə saxlanılıb, onlar hərbi hissənin təminat bölməsində əşya anbarı reisi gizir Şahin Məmmədov tərəfindən bədən ölçülərinə uyğun olan geyimlərlə təmin olunublar.


Çağırışçılar qəbul komissiyasından keçdikdən sonra onlarla hərbi hissədə bölmək və taqım komandirləri tərəfindən təbiyəvi söhbətlər aparılıb, hərbi xidmətə adap-

tasiya olunmaları üçün müvafiq məsləhətlər verilib.

Bu işdə təbiyə işləri üzrə bölmədə təlimatçı-psixoloq kapitan Cəmilə Ələkbərovanın rolunu xüsusilə vurğulamaq yerinə düşər. O, çağırışçılarla aparılan adaptasiya prosesi haqqında ətraflı məlumat verərək bildirdi ki, ilk olaraq sosial-

hərbi xidmətə olan münasibətləri də ətraflı öyrənilib, onlarla izahedici söhbətlər aparılıb.

Hərbi hissədə olarkən gənc çağırışçıların kazarma-məişət şəraiti ilə də tanış olmaq fürsətim oldu. Səliqə ilə yığılmış yataq dəstləri, çarpayılardan bir qayda olaraq, asılmış fərdi el-üz və ayaq dəsmal-



psixoloji çətinliklərlə üzləşən, yüksək dərəcədə psixoloji diqqət və nəzarət tələb edən müəyyənləşdirilib, müvafiq psixoloji məsləhətlər aparılıb. Onlarla söhbətlər edilib, dinlənilib, səhhətləri ilə bağlı narahət edən hallar aşkarlandıqda, aidiyyəti üzrə mürüzə olunaraq, aradan qaldırılması üzrə komandir heyəti ilə müvafiq tədbirlər həyata keçirilib.

Adaptasiya dövrünün ilk 3 həftəsinin xüsusilə əhəmiyyətli olduğunu söyləyən təlimatçı-psixoloq onu da əlavə etdi ki, bu zaman ərzində hər bir çağırışçının fərdi psixoloji və xarakterik xüsusiyyətləri mütəmadi olaraq öyrənilib.

Bundan əlavə, çağırışçıların ailədaxili problemləri, qayğıları,

ları, həmçinin, dolablarda ayrı-ayrı qablarında saxlanılan və hər bir əsgərin özünə məxsus olan yuyunma ləvazimatlarının mövcudluğu gigiyenik qaydalara ciddi əməl olunduğunun göstəricisidir.

Bütün bunlar deməyə əsas verir ki, hərbi hissədə həyata keçirilən tədbirlər Daxili Qoşunların sıralarına xidmətə yeni qəbul olunmuş çağırışçıların Vətəne layiqli, əsl vətənpərvər hərbi qulluqçu kimi formalaşmasında mühüm rol oynayacaq.

Biz də, öz növbəmizdə, gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıırıq!

**baş leytenant
Xədicə Hacızadə**

idman

İDMAN KOMANDASININ UĞURLARI DAVAM EDİR...

"Əsgər" qəzetinin sayılarında mütəmadi olaraq Daxili Qoşunların idman komandasının hərbi qulluqçularının nailiyyətləri barədə məlumatlar öz əksini tapır. İstər respublikamızda, istərsə də dünya ölkələrində keçirilən beynəlxalq əhəmiyyətli turnirlərdə bayrağımızı şərəflə dağalandıran idmançı hərbi qulluqçularımız hər birimizin fəxridir. Onların məhz Daxili Qoşunlarda bizimlə birlikdə xidmət etməsi qürur hissi doğurur. Bu qələbələrin davamı olaraq, növbəti möhtəşəm uğuru aprel 8-dən 12-nə kimi Almaniya Federativ Respublikasının Dortmund şəhərində keçirilən atıcılıq üzrə beynəlxalq açıq turnirdə iştirak edən idman komandasında məşqçimüəllim baş leytenant Ruslan Lunev qazanıb. İdmançımız 7 ölkədən 43 idmançının qatıldığı yarışda 25 metr məsafədən pnevmatik tapançadan sürətli atəşə qatılaraq bütün rəqiblərinin geridə qoyaraq birinci yerin sahibli olub.

Qazandıqı bu uğur idmançı ailəsində dünyaya gələn Ruslanın ilk qalibiyyəti deyil. Güllə atıcılığı üzrə idman ustası olan hərbi qulluqçumuz beynəlxalq əhəmiyyətli yarışlarda məharətçi kimi ölkəmizi pəfələrlə layiqincə təmsil etməyi bacarıb, Norveçdə və Gürcüstanda keçirilən turnirlərin qızıl medalçısıdır.

Hayatının bir anını belə idmansız təsəvvür etməyən baş leytenant Ruslan Lunev ən böyük qələbəsini isə IV İslam Həmrəyliyi Oyunları zamanı qazanıb. O, bu yarışlarda ən yüksək nəticə göstərərək, pnevmatik tapança ilə atəşə qatılaraq bütün rəqiblərini üstələyərək beş qızıl medalın sahibi olub. Sözügedən yarış

zamanı medalların sayına görə fərqlənən yeganə idmançı kimi adını tarixə yazdırb.



Daxili Qoşunların İdman Komandasının növbəti zəfəri isə məşqçimüəllim baş leytenant İlqar Nəcəfliyə aiddir. Keçirilən müxtəlif idman yarışlarında ölkəmizi və Daxili Qoşunları layiqincə təmsil edərək, hər birimizi ürkədən sevindirməyi bacaran hərbi qulluqçumuz bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, aprel 22-dən 28-dək Ukraynanın Xarkov şəhərində 81 kq çəki dərəcəsində idmanın qarışıq döyüş növləri üzrə keçirilən Avropa çempionatında idmançımız 2-ci yere layiq görüldü.

Ümumilikdə, 28 ölkədən 800 nəfər idmançının iştirak etdiyi yarışda baş leytenant İ.Nəcəfli 3 görüş keçirərək,

Gürcüstan və İtaliya idmançılarını məğlub edib.

Qeyd edək ki, hələ 11 yaşından idmanla məşğul olan hərbi qulluqçumuz ilk uğurunu 1996-cı ildə Bakıda keçirilən turnirdə qazanıb. 2006-cı ildə əlbəyaxa dö-



yüş üzrə Azərbaycan çempionu, 2008-ci ildə Heydər Əliyev adına turnirin qalibi, 2009-cu ildə Almaniya çempionu olub, 2011-ci ildə Gürcüstan Respublikasında keçirilən əlbəyaxa döyüş üzrə Avrasiya yarışının qalibi, 2012-ci ildə isə Ukraynada keçirilən əlbəyaxa döyüş üzrə Dünya kubunun sahibidir.

Biz də, öz növbəmizdə, dövlətimizin bayrağını hər zaman yüksək zirvələrə qaldıran idmançı hərbi qulluqçularımızla fəxr edirik, qələbələrinin davamlı olmasını arzulayıırıq.

**baş leytenant Xədicə Hacızadə
baş leytenant Nigar Ağayeva**

HƏRBİ XƏBƏRLƏR

-YENİLİKLƏR-

ABŞ donanması yeni "Blockchain" platformasını təkmilləşdirir

ABŞ donanması aviasiya vasitələrinin izlənməsini yaxşılaşdırmaq məqsədilə yeni "Blockchain" platformasını təkmilləşdirir. Məlumatla görə, Komandanlığın Flo-tiliya Hazırlıq Mərkəzinin Qabaqcıl Texnologiyalar Komandası platformanın tek-



milləşdirilməsi məqsədilə "Indiana Technology and Manufacturing Companies" firması ilə saziş imzalayıb.

Sazişin məqsədi isə sözügedən platformanın hazırlanması üçün konseptual arxitekturanın ərəşə gətirilməsidir. ABŞ donanması xüsusilə firmanın hazırda mövcud olan "Simba Chain" platforması ilə yaxından maraqlanıb.

Allah rəhmət eləsin

Daxili Qoşunların Veteranlar Şurası e.o. polkovnik-leytenant Sulduz Fərecovan vəfatından kədərliyini bildirir və ailəsinə dərin hüznə başsağlığı verir.

16075 sayılı hərbi hissənin komandanlığı kapitan Yasin Cəfərova atasının vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

16075 sayılı hərbi hissənin komandanlığı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zülfüqar Nurməmmədova qardaşının vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

İDEF-2019: "Katmerciler" yeni nəsil araşdırma maşınına sərəgiləyəcək

Türkiyənin "Katmerciler" şirkəti aprel 30-dan mayın 3-dək İstanbul şəhərində keçiriləcək İDEF-2019 beynəlxalq müdafiə sərgisində özünə KİRAÇ yeni nəsil kriminal araşdırma maşını daxil olmaqla geniş çeşiddə zirehli texnikalarını nüma-



yiş etdirəcək. "Katmerciler" KİRAÇ ilə yanaşı, "Xızır" zirehli maşını, UKAP məsafədən idarə olunan döyüş robotu, TOMA kütləvi işğışalara müdaxilə maşını və zirehli ambulansını da sərəgiləyəcək.

KİRAÇ maşını ilk dəfə ölkə daxilində İDEF-2019 sərgisində nümayiş etdirilib. Maşının zirehli personal daşıyıcı, komanda-nəzarət və təhlükəsizlik konfigurasiyalarının hazırlanması mümkündür.

Xüsusi dizayna malik olan maşın hər cür ərazi və iqlim şərtlərində hərəkət və araşdırma imkanı təmin edə bilər.

TƏSİSÇİ:
Azərbaycan Respublikası DİN
Daxili Qoşunların Baş İdarəsi.
Redaktor: Anar Əhmədov

REDAKSİYANIN ÜNVANI:
AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4,
Daxili Qoşunların Baş İdarəsi.
Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

**Şəhadətnamə 3565
Sayı 3000**